

MAHÍR MUĞAM İFAÇISI

Zəngin xalq musiqi ənənələrinin davamçıları, muğam ifaçılığının təcrübəli və gözəl biliciləri olan xanəndələr milli muğam sənətimizin istedadlı təbliğatçılarıdır. Onların sənətkarlığı sayəsində şifahi-professional musiqi nümunələrimiz müxtəlif ölkələrdə də tanınmışdır.

Muğam məktəbləri tarix boyu bu sənətin inkişafına təkan verən mühüm hadisə kimi yaddaşlarda yaşayır. Azərbaycanda müxtəlif muğam məktəbləri fəaliyyət göstərib. Bunların içərisində indiyə kimi öz nüfuzunu qorumuş Baki, Şirvan və Qarabağ muğam məktəbləridir ki, onların yetişdirdiyi istedadlı xanəndələr nəslİ muğam sənətini ləyiqincə təmsil edə bilirlər. Bu məktəblərdə xüsusi xidmətləri olan xanəndələrimiz vardır. Onların yaradıcılıq ənənəsinin varisleri bu xanəndələrin adını və ifa üslubunu yaşıdır. Həmin istedadlı ustadlarımızın gözəl, ürəkləri oxşayan ifalarından ibarət səs yazıları muğam sənətimizin qızıl fonunda əbədi yaşayır.



Azərbaycanda Qarabağ muğam məktəbinə məxsus görkəmlı muğam ustalarımızın odluklarda onlar milli mədəniyyətimizin dəyərli simaları kimi gözümüz önündə canlanır: Bülbü'l, Xan Şuşinski, Seyid Şuşinski, Əbülfət Əliyev, Mütəllim Mütəllimov, Yaqub Mammədov, İsləm Rzayev, Arif Babayev, Qədir Rüstəmov, Süleyman Abdullayev, Vahid Abdullayev, Səxavət Məmmədov, Sabir Abdullayev, Zahid Quliyev, Qaraxan Behbudov, Mənsum İbrahimov, Fehruz Məmmədov və b. xanəndələri haqqı olaraq muğam sənətinin böyük simaları adlandırmaq olar. Bu sənətkarlar da xalqın mənəvi oləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan xalq musiqisini təbliğ edib yaşatmış və bu günümüze qədər qoruyub saxlamışlar.

Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən biri də avazolunmaz səsə malik ustاد xanəndə Zülfü Adıgözəlovdur. Bütün varlığı ilə musiqiya bağlı olan bu sənətkar ecazkar səsi ilə seçilirdi. O, muğam sənətində ən başlıca amil olan improvisə elementlərindən çox böyük məharəlla istifadə edirdi. Geniş yaradılıq fantaziyası, kamil istedad və mələkhətli, təkrar olunmaz səs Z. Adıgözəlovun yaradıcı simasını əks etdirir. O, milli muğam ənənələrini sənətkarlıqla yaşıdan və Azərbaycan muğam sənəti tarixinə misilsiz xidmətləri ilə daxil olan xanəndələrimizdəndir.

Qarabağın gözü olan Şuşa dünyaya çox istedadları – musiqiçilər, şairlər, yazıçılar, incəsənət xadimləri bəxş etmişdir. Tanınmış rus şairi Sergey Yeseninin məşhur ifadəsi Şuşanın haqqı olaraq "Şərqiñ konservatoriyası" adlanmasının bütün bunun dünyada qəbul olunduğu bir daha sübut edir: "Şair deyilsə Şirazdan deyil, müğənni deyilsə Şuşadan deyil". Şuşa həqiqətən də dünyaya fenomenal səsler bəxş edən məkandır.

Məhz bu məkanda, dəha doğrusu, Şuşanın Qaradoloq kəndində 1898-ci il mayın 31-də görkəmli muğam bilicisi, təsnif və xalq mahnılarının mahir ifaçısı Zülfüqar Səməd

oğlu Adıgözəlov anadan olmuşdur. İlk təhsilini Ağcabədidə almışdır. Qarabağın saf təbiətin-dən ilhamlanaraq tədrīcən musiqi istedadını, gözəl, qalboxşayan səsini nümayiş etdirməyə başlayır. Əvvəller həyətlərindəki kiçik "konsertlər" sonralar daha böyük auditoriyaya yol açır. Tədrīcən Qarabağda təşkil olunan el maclisləri Zülfünün iştirakı olmadan keçmirdi. 1926-ci ildən başlayaraq isə o, Gəncə toyalarında oxumağa başlayır. Bu haqqda F.Şuşinskiyin "Azərbaycan xalq musiqiçiləri" kitabında oxuyuruq:

"Zülfünün atası bütün Qafqazda "qaradəlaq cinsi" qoyunları ilə məşhur olan Haciməhəmməd Hüseynin fermasında çalışmış, bütün ömrü boyu köçəri həyat sürmüştür.

... Balaca Zülfüqar da uşaqlıq illərində bu yerdə quzu otarmış, gözəl yaylaqların etirili çıçeklərindən dəstə bağlamış, göz yaşı kimi şəffaf, buz kimi soyuq sularından doyunca içmişdi. Təbiətin gözəlliyyi balaca çobanda unudulmaz təəssürat oymış, onun mənəvi-estetik inkişafına müəyyən təsir göstərmİŞdi. Heç təsədüfi deyildir ki, Zülfüqar Adıgözəlovun şirin səsle oxuduğu muğam-lardan "Gelin qayası"nın (yaylaq – N.T.)

rəngarəng, əvan, təzə-tər çıçeklərinin xoş ətri galır, "Çalbayır"ın (yaylaq – N.T.) sərin bulaqlarının piçiltisi eşidillidir".

Zaman keçdikcə Zülfü öz ifası ilə xalqın qəlbine yol təpir, bir sənətkar kimi muğamsevərlərin dərin hörmət və məhəbbətini qazanır. Onun tərcüməyi-halına qızıl hərflərlə yazılımış hadisə 1927-ci ildə böyük muğam ustası Cabbar Qaryagdı oğlu ilə ilk görüşü olur. Şuşa məclislərinin birində təsadüfen Zülfünün oxumasını dinleyən C.Qaryagdı oğlu onun istedadını layiqincə qiymətləndirir və onu Bakıya dəvət edir. Böyük sənətkarın himayəsini hiss edən Zülfü ailesi ilə birgə Bakı şəhərinə köçür. O zamanlar "Müdafiə evi" adlanan indiki filarmoniyada fəaliyyətə başlayır. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qurban Pirimov, Keçəçi Məhəmməd, Seyid Şuşinski kimi sənətkarların qarşısında "Çahargah" muğamını oxumaqla sınaqdən uğurla çıxır. Bundan sonra bir-birini əvəz edən konsertlərdə solist kimi çıxış edir, tamaşçıların hüsn-rəğbatını qazanır. 1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı olətləri orkestri bestəkar Səid Rüstəmovun rəhbərliyi ilə Özbəkistana qastrola gedir, Səmərqənd, Əndican, Mərgilan, Daşkənd və s. şəhərlərdə konsertlər verir. Orkestrin solist-

ləri və xüsusən də Zülfü Adıgözəlov haqqında mətbuatda xoş rəylər yazılır.

"Görkəmli bəstəkar Müslüm Maqomayev onu radioda çıxış etməyə dəvət edir. Gəncliyinə baxmayaraq, xanəndənin radio-dəki çıxışları onun şöhrətini daha da artırır: Azərbaycan Dövlət Filarmoniyası Zülfü Adıgözəlovun inkişafında əsl sənət məktəbi olur. Qurban Pirimov deyirdi ki, Zülfü filarmoniyada işə gələndə hələ kamil deyildi. Lakin çox zəhmət sevər idi. O mənim yanına tez-tez gelər, hər şeyi öyrənməyə can atardı. Rəhmətlik Cabbara çoxlu suallar verər və həmişə xahiş edərdi ki, Cabbar onun suallarına oxumaq ilə cavab versin. Seyid oxuyanda o bir dinleyici kimi salonda oturub diqqətlə qulaq asardı. Zülfünün zəhməti həder getmədi. Çox çəkmədi ki, onun pərəstişkarlarının sayı artdı. Zülfü sevimli və istedadlı xanəndə kimi böyük şöhrət qazandı" (F.Şuşinski).

İkinci Dünya müharibəsi illərində Zülfü öncəbhədə vətəni müdafiə edən əsgərləri öz ifası ilə ruhlandırmırırdı. Döyüçülərin müborizə əzmini artırmaqdə bacardığı qədər əmək sərf edirdi.

Muğam ifaçıları adətən iki qismə ayrıılır. Zildən oxuyanlar zilxan, pəsən oxuyanlar isə pəsəxan adlanırlar. Zülfü Adıgözəlov pəsəxan xanəndə idid. O, muğamları pəsənə elə mahərətlə oxuyarmış ki, dinleyicilər bu səsin sehrinə düşərmiş. İstər mahnı olsun, istərsə də muğam, Z. Adıgözəlov bunların mətninə xüsusi diqqətlə yanaşırı. Onun fikrincə, söz musiqiye uyğun gəlməli, onun təsir gücünü artırmağa xidmət etməlidir.

Qəzəllərin mənasına dərindən bələd olan Zülfü Adıgözəlov dahi Füzulinin qəzəllərinə daha çox üstünlük verirdi. Söze yaradıcı münasibət bəsləyərək o, hər muğamın xarakterinə uyğun qəzel seçib düzgün diksiyya ilə dinleyiciyə çatdırırırdı. Bədii sözün mənasına varır, saxta boyalardan qorumağa xüsusi diqqət yetirirdi. Xanəndənin fikrincə, söz ifaçının dilindən elə təmiz, aydın eşidilməlidir ki, dinleyici sözün gözəlliyyinə bütün varlığı ilə valeh olsun. Bu məftunluq sözün deyilişində, tələffüzündə, ohengində dərhal özünü bürüza verməlidir.

Görkəmli Azərbaycan bəstəkarı, xalq musiqisinin gözəl bilicisi, muğam sənətinə xüsusi vurğunluqla yanaşan; gözəl mahnılar ustası Səid Rüstəmov Z. Adıgözəlovu istedadlı xanən-

də kimi qiymətləndirmişdir: "Zülfü Adıgözəlov xanəndəliyə başladığı ilk günlərdə məhabətə qarşılaşmışdır... O, gözəl ifası ilə dinleyicini düşündürür, həyəcanlandırır, ona böyük insanı hissələr aşlıyırırdı... O, muğamları pəsənə elə mahərətlə oxuyurdu ki, adam heyran qalırırdı. Xanənde dinleyiciləri məhabətə elə alır, onları musiqinin təsiri altında sehrəyirdi. İndi onun fəaliyyəti barədə düşündükcə, pəsənə oxuduğu mahnılar, muğamlar, elə bil qulaqlarımızda təzədən səslənir. Onu yena də hamisəki kimi heyran-heyran dinləyirəm".

Bələ söyləyirlər ki, o, sadəcə oxumur, sanki avazı ilə şirin nağıl danışırırdı. Harada çıxış etməsindən asılı olmayaraq, onun konsertləri sürəkli alqışlarla qarşılanırdı. Hər yerde hörmət və tamaşaçı məhabətli qazanırdı. Gözəl nəğməkarlığı ifa etdiyi təsniflərdə, xalq mahnılarında dəho qabarıq aks olunurdu. Oxuduğu "Bir cüt sona", "Nəbi", "Dedim, bir buse ver", "Kəkklik" və s. mahnılar, xüsusi "Gedirəm oxi" təsnifi ustadın sənətkarlıq qüdrətindən xəbər verirdi. "Gedirəm oxi" təsnifi mehz Zülfü kimi ustadın əvəzolunmaz ifasına yaraşan musiqi nümunasıdır.

Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətləri bir çox aspektləri ehətə edir. O,



XX əsrin görkəmli xanəndəsi, eyni zamanda muğam bilicisi, mahnı və təsniflərin mahir təfsircisi və ümumiyyətlə, milli musiqimizin fəal təbliğatçısı kimi özündən sonra özünəxəs iz qoymuşdur. Onu müğamların kamil bələdçi adlandırsaq, yanılmarıq. Bu baxımdan bir muğamdan digərinə xüsusi ustalıkla keçid edərək, rəvənlığa xələl gətirmədən yenidən əvvəlki muğama qayıdış etmək məhərəti məhz onun ifasının məhsuludur. Z.Adıgozəlov ayrı-ayrı muğam şöbələrini birləşdirərək müstəqil bir mikrosilsələ yaratmaq bacarığını da nümayiş etdirdi. Buna misal olaraq, "Əraq-Pəncəgah", "Hasar-Müxalif", "Vilayəti-Dilkes" müğamlarını göstərə biliirk. Bununla yanaşı, muğam ifaçısı olaraq, görkəmli ustad haqqında onu da deyə bilarık ki, dəstgahları tam şəkildə bəm və orta tessitura oxuma məktəbini da yaratmışdır. Onun ifa üslubu bizdən önce və müasir xanəndəlik sənətinin təfsirçilərinə yeni-yeni axtarışlar imkanı verir. Klassik müğamların ifası zamanı onların ənənəvi forma və quruluşunu saxlamaqla yanoşı xanənde özünaməxsus nəfəsləri bura əlavə etməklə muğama daha əlvan səs çalarları qazandırır.

Gözəl müəllim, gələcək xanəndələrin qayğıkeş himayədəri kimi Z.Adıgozəlovin musiqi sənətində pedaqoji fəaliyyətindən danışmaq zəruridir. Milli muğam ənənələrinin sənətkar kimi yaşatmaq, muğam ifaçlığında milli musiqiya xas improvisə və variantlılıq elementlərini oxuma yollarına daxil etmək qabiliyyətini tələbələrinə aşlayan pedaqoq bu sənətin inkişafında dərin iz qoymuşdur. Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Sahib Şükürov, Sürəyya Qacar, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və digər xanəndələr Zülfü məktəbinin istedadlı davamçıları kimi tanılmışlar. Onun tələbələrindən bəzilərinin söylediklərinə görə nə qədər gözəl oxusalar da, Z.Adıgozəlov kimi müğamlarda çətin və nadir üsullardan istifadə edə bilmirlər. Amma onun sənət yolu və ifa üslubu, ümumiyyətlə, yaradıcılıq ənənəsi Zülfü məktəbini keçen xanəndələr üçün təleyin onlara bəxş etdiyi ən gözəl ərməğandır.

Qeyd edək ki, bu il görkəmli muğam ustادımız Zülfü Adıgozəlovun 115 yaşı tamom olur. Azərbaycan xalqı muğam sənətinin inkişafında mühüm xidmətləri olan sənətkar-

rımızın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. "Qarabağ xanəndələri" adlı musiqi albomunda Azərbaycanın görkəmli xanəndələrinin səs yazıları yenidən yazılaraq, onların özünaməxsus ifalaları xalqımıza təqdim edilmişdir. Bu albomda Z.Adıgozəlovun da ifasında bir sıra müğamlar, xalq musiqi nümunələri yer almışdır.

Z.Adıgozəlov bütün həyatını, qüvvə və istedadını xalq musiqisinin, şifahi ənənəli professional musiqi incilərimizin təbliğinə və inkişafına sərf etmişdir. Əvəzolunmaz səsə malik xanəndə özündən əvvəlki klassik muğam ifaçlarının ənənələrinə sadıq qalaraq, özünaməxsus ifa dəst-xəttini yaratmışdır.

Zülfü Adıgozəlov sənətinin vurğunlarından biri kimi qeyd etmək istərdik ki, bu muğam ustادının məfiunedici səsini eşidərkən iftixar hissi duyur, görkəmli xanəndələrimizin illərdən bəri qoruyub saxladıqları ənənələrə sadıq qalaraq, muğam sənətini zirvələrə qaldırmaqla, yeni, gənc xanəndələr yetişdirməklə Z.Adıgozəlovun ruhu öündə vacib olan vəzifəmizi yerinə yetirmiş oluruq.

Nəzakət TEYMUROVA,
Xalq artisti, dosent